

TÜRK XALQLARININ FOLKLORUNDU ALINYAZISI

Xülasə

Məqalədə türk xalqlarının folklorunda alinyazısı motivi ilə bağlı inanclar təhlil edilmişdir. Alinyazısı öncədən təyin edilmiş taleni bildirir və onun yazi olması, yəni yazılmazı normativ xarakterli olmasını göstərir. İnsan doğulmamışdan əvvəl və ya doğulan kimi müyyəyənləşən gələcəyi və həyat yolu onun yazılan taleyidir. Allah tərəfindən müyyən edilmiş və yazılmış taleni dəyişmək və silmək mümkün deyildir.

Məqalədə qismətin qəcəlməzliyi, öncədən təyin edilmiş yazının pozulmazlığı inancının arxaik kökləri türk xalqlarının folklor örnəkləri və inanclarda göstərilmişdir. Hər bir insanın möhürlənmiş taleyi və alinyazısının olduğu türk xalqlarının folklor mətnlərində öz əksini tapmışdır. İnsanın öz taleyini seçməməsi və onun öncədən Allah tərəfindən təyin edilməsinə, nəsib və qismətin mövcudluğuna inanc bugün də yaşamaqdır.

Açar sözlər: tale, qismət, kitab, "Ay-Sudur"

Giriş. Qəhrəmanların taleyinin yazılılığı ömrü kitabına türk epik ənənəsində geniş rastlanır. "Ay-Sudur" kitabının adındakı "Sudur" sözü sanskritcədən tərcümədə "sutra", yəni budda təlimi mənasına gəlir və Qərbi Sibirdə "sutra" sözünün dəyişilmiş forması kimi işlənir. Mərkəzi Asiyada geniş yayılmış buddizm dininin təsirindən "Sudur" dastanlara daxil olmuşdur. "Ay-bitik" və "İrk-bitik" kitablarının adlarında "bitik" sözü qədim türk dilində yazı, məktub, kitab deməkdir və Azərbaycan dilində "yazılmış dua" mənasında hələ də işlənir. Qədim türk yazılı uyğur abidələrində talelər kitabı "An Bitik" haqqında məlumat vardır. Orada insan həyatının təsviri və ömrünün uzun-qısalığı haqda məlumat verilir. "An-Bitik" dəki yazida deyilir: "Ey ər! Bizi səni aparmığa göndərəndə onlar əvvəlcə tale kitabına baxılar. Tale kitabında sənin ömrünün vaxtı, vədəsi dolmamışdı..." [1, s.12].

R.B.Ekvall 1964-cü ildə Çikaqo Universitetində nəşr edilmiş "Tibetdə dini mərasimlər" adlı əsərində Tibet lamlarının dini kitabı keçirdikləri fal mərasimini təsvir etmişdir. Lamlar dua oxuduqları zaman kitabı açıq halda falına baxılan adamin başına atırmışlar. Onlar açıq düşən səhifədəki mətnin köməkliyi ilə gələcəyi

izah edirmişlər. Kitabla falabaxma inancı Volqaboyu Kazan tatarlarında "Quran" aqmaq, kitab aqmaq, Sibir tatarlarında isə "paltar aqmaq" kimi saxlanılmışdır. Fal aqmaq məqsədi ilə "Quran" a və bulqar epoxasının yazılı abidəsi olan Qul Əlinin "Qisseyi-Yusif" əsərinə müraaciət edilmişdir [2, s.56]. Çılışman çayının sahilində yaşayan soyonların (tivalilar) "Sudur bićik"lə falabaxan sudurçiləri var idi. Əvvəllər yalnız soyonların sudurçiləri olmuşdur. Sonra onlar bir-birlərini öyrədərək yayılmışlar [3, s.125].

Altay dastanlarında "Ay Sudur" və ya "Sudur Bićik" adlı tale kitabından bəhs edilir. Qəhrəmanlar bu kitabdan öz adlarını, onlara təyin olunmuş atı, qismətlərinə düşən (evlənəcəkləri) qız haqda məlumatları öyrənirlər:

"Kozin Erkeş" dastanının baş qəhrəmanı evlənəcəyi qız Bayım Sur haqda məlumatı və onu göttirmək üçün səfərə çıxməli olduğunu talelər kitabından öyrənir. Qəhrəmanın ölümüslüyü haqqında "Sudur-bićik"də məlumat verilir [4, s.53]. "Alıp-Manaş" dastanında bahadırın müdriklik kitabı götürüb vərəqləməsindən bəhs edilir. "Maaday-Qara" dastanında qəhrəman "Sudur" kitabını oxuduğandan sonra gələcək nişanlısı və taleyi haqda informasiya alır. Das-

tanda lamlar günəş və ay sutralarını növbə ilə açaraq Maaday-Qaranın doğulması haqda məlumat alırlar.

"Ağ Bökənin oğlu xan Taci" altay nağılında qızıl əsali, qızıl xəzli qoca peyda olub, qəhrəmana ardıc kolunu Altın-çoqor adlı qovaq ağacının ətrafında yandırmağı məsləhət görür. Sonra qoca ağ çolmon ulduzuna çevrilib göyə çəkilir. Bahadır qocanın sözünə əməl edib, ardıc kolunu yandırır (ardıc kolu yalnız allahların və ruhların şərəfinə müqəddəs yerlərdə yandırılır və bu, san yandırmaq adlanır). Qəhrəman altı yerdə belə müqəddəs ocaq qalayıb, altı dəfə qızıl qovaq ağacının başına dolanaraq "Anam qızıl qovaq, Altın-çoqor, səmadakı Kuday!", - deyərək dua edib, ömrününuzun uzun və ya qısalığını, ələcəyi vaxtı bilmək isteyir. Bu zaman yanın od kimi bir yarpaq səmədan düşüb ağ məktuba çevrilir. Qəhrəman dizi üstə çöküb dua etdikcə yarpaqlar yərə düşüb "Sabra-bićik" yazısı şəklində məktublara çevirilir. Nağılda bu motiv bir neçə dəfə təkrarlanır. Qəhrəman Kan-Tadi, Altın-çoqor ağacının yanına gəlib, üç dəfə əllərinin yərə qoyub səcdə edərək, üç dəfə dua edib deyir: "Mənim Kudayım Üç Kurbustan, mənim öldürüyüm yərə sümüklərimi qoyarsanmı? Sən bilərsən!" [5, s.146]. Yenə yarpaq şəklində "Sabra-bićik" yazısı yərə düşür. Yazida qəhrəmanın atının məsləhətlərinə əməl etməsi və sözündən çıxmaması yazılır. Yenə həmin nağılda Kan-Tadi Altın-çoqor qovaq ağacına gəlib altı yerdə ocaq qalayıb dua edir. Qəhrəman yərə enən "Sabra-bićik" yazısına baxıb görür ki, ömrünə doqquz gün qalıb [5, s.156-161].

Çoltoş Kurakanovun söylədiyi "Kan Merqen" nağılında Altın Tolunun hakimləri "Sabra-bićik" kitabına baxıb yer üzündə yaşayan yetmiş xanı öz tabeçiliyində saxlayır və günahkar olduqları üçün onlara cəfa verirlər. Eyni söyləyicinin danışığı "Altın-Kuçkaş" nağılında qəhrəman atın yanına gəlir, at finxir, atın burun səliyindən "Sabra-bićik" yazısı düşür. Yazida qəhrəmanın başına gələcəklər yazılmış olur [5, s.193]. "Maaday Qara" dastanında "Sudur-bićik" də qəhrəmanın taleyi belə yazılır: o, Altın-Tadını alıb öz həyat yoldaşı etməli, yüz il ərzində döyüşə getməli, yüz ildən sonra Erliyin yərtaltı dünyasında yaşadıqdan sonra evə qayıdır

sülh içinde yaşmalıdır. Üç Kurbustan – Kuday qızıl kitab "Altın-sudur" a baxıb Maaday Qaranın Erliyin yanında qırı illik ömrü qaldığını, çıxməq vaxtı çatdığını bildirir [5, s.107-114].

Diger altay nağılında Ağ-Bi, Arçın-Kurçin dağında Üç bursxana dua edir, dileyir, onlardan bala-su (övladı olması üçün) isteyir. Onlar qəhrəmanın taleyində üç oğlu olduğunu bildirirlər.

N.P.Direnkova "Teleutlarda şamanlığa dair materiallar" əsərində şamanın Ak Ülgənin "Sabra-bićik" kitabını aldıqdan sonra qəmliq edə biləcəyini qeyd edir [6, s.119].

İnsandan Surun (Sür – insanı mühafizə edən ruhudur) ayrılmazı tamamilə Ülgənin Anam Yayucunun iradəsi ilə baş verir. Anam-Yayuci öz iradəsini Ülgən-bidiin "Sabır bićik" adlanan, xüsusi əlyazması olan, şaman dilindəki kitaba yazar. Əgər insanın sürü ayrılmalıdırsa, onda onun kitabında o adam haqda əlyazması qaralır, yəni "Kara kat pazıl partır". Bu yazını ancaq qam-şaman göra bilir [7, s.57]. Azərbaycan dilindəki *Yazım qara yazılıb; Yazım qara gəlib* ifadələri buradan yaranmışdır.

Tale yazısının inancının birbaşa insan ruhu ilə bağlılığı bu mətn vasitəsilə aydın olur. Buradan görünür ki, yazılmış tale inancı türk şamanlığının təmal, köklü inanclarından olmuşdur və bu inancın kökləri daha arxaik qatlara gedir. **Tale yazısının insan ruhu ilə bağlılığı bu inancın daha arxaik olduğunu göstərir.**

"Qeser" dastanında Abay Qeser rəqibi uzun, kürən qarının "Hünhə süldən" – süldəsinin, yəni monqolca ruhunun yerini sarı tale kitabından öyrənir. Orada bildirilir ki, cənubda yerləşən sarı göldə, üç yaşlı qara qurbağının mədəsinin dibində "aminay altan toono" – "ruhun qızıl cifti" var. Bu, ovcun içi boyda, ya da aşiq boyda sarı daşdır. Onun sarı rəngli olması monqol inancında ruhun günəş və od mənşəli olduğunu bildirir [8, s.84].

Yakut (saha) nağılında qəhrəman yer üzündə her şeyi görən Deseqen Toyonun onu tale ayıraq göndərdiyini deyir [9, s.215]. "Bumbaadıy qoca" yakut nağılında Bumbaadıy qoca "Sudur" kitabına baxıb hər şeydən xəbər tutur. "Baldr Beejek" yakut nağılında daşın altından iri qızıl kitabı olan Ağ Merqendey adlı

ağ saqqallı qoca çıxır. Kitabda qəhrəmanın hara getməli olduğu yazılır [9, s.107]. “Deer-Meqe və altıbaşlı manqis Kalça-merqen” nağılında Deer-merqenin atası mürqəddəs kitab “Sudur” dan altıbaşlı Kalça-merqenin onlara hücum edəcəyini oxuyur.

Mətnin əsasında dayanan ideyanı müəyyənləşdirmək üçün variantların öyrənilməsi əsas şətdir. Variantlılıq özünü bütün səviyyələrdə göstərən canlı folklorun mütləq və universal keyfiyyətidir. Ona görə də, əldə edilməsi mümkün olan bütün variantlar tədqiqata cəlb edilməlidir.

Masallıdan qeydə alınmış “Yazidan qaçmaq olmaz” adlı mətdə də altay nağıllarında olduğu kimi, tale yazarın vərəqlərə yazdığı tale yazılılarından bəhs edilir. Mətndə deyilir ki, şah oğlu alacağı qızı axtarmağa gedir. Məşədə şəlalədən cürəbəcür, vərəq-vərəq kağızlarının axlığıni görür. Şəlalənin başında bir ağsaqqal qoca oturub tale yazar. Şah oğlu ondan öz taleyinin kimə, hansı şahın qızına yazıldığını soruşur. O, şah qızı deyil, kömürçü qızı alacağını öyrənir və şələsini aparan bir kömürçü qızının kürəyinə bıçaq ataraq yaralayır, qız da xəncəri çıxarıb özündə saxlayır. Həmin kömürçü başqa şəhərə gedib varlanır, oğlan pəncərə özündə əyləşib, tikiş tikən həmin qızı aşiq olub onu alır. Toy gecəsi qızın kürəyindəki bıçaq izini görəndə qız onun bıçağını özünə qaytarır [10, s.219].

Yakut (saha), altay, teleut, monqol, Anatolu, Azərbaycan, İraq-Türkman, Güney Azərbaycan folklorundan getirilmiş müxtəlif nümunələr alinyazısı motivinin türk xalqlarının folklorundakı mövcudluğunu və variantlığını bildirir. Sadalanan çoxsaylı folklor örnəkləri öncədən yazılmış taleyə inancın türk xalqlarının arxaik inanc sistemində aid olmasını göstərir.

Altay-şaman inancına görə, insanla onun nəsil-səcərə ağıacı arasındaki əlaqə var idi. O ağıcadan düşən yarpaqlar müəyyən işarələr daşıyır və yazıya bənzəyirdi. Bu da insanların taleyini deyirdi. Buna görə də yuxuda yixılan ağaç görmək ailədə kiminsə ölümü demək idi [3, s.92]. Bu, inancın arxaik köklərinin şamanlıqla bağlılığını göstərir. Bu inanc Azərbaycanda indi də mövcuddur.

Kıbrısdan qeydə alınmış “Əzrayılın gözükleri” nağılında Əzrayıl mamaçaya öz gözüklerini verib tapşırır ki, uşaq doğularkən kimse görmədən gözünü taxıb, uşağıın almında yazılıları oxusun. Mamaça bir uşağıın almında atəşdən öləcəyini, digərinkində ölümünün bıçaqdan olacağını, növbətinin isə su içərkən quyuya düşüb öləcəyinin yazıldığını oxuyur [11, s.302].

Qarabağdan qeydə alınmış “Əcəli suda tamam olan gənc” mətnində deyilir ki, Məhəmməd peyğəmbərin qonaq olduğu evdə uşaq dünyaya gəlir. Cəbrayıl galib uşağıın alinyazısını yazıb gedəndə, Məhəmməd peyğəmbər ondan uşağıın taleyinə nə yazdığını soruşur. Toyu olan gün uşağı sel aparacağını öyrənən peyğəmbər Cəbrayıldan yazılımı onun xətrinə dəyişməsini istəyir, lakin Cəbrayıl alinyazısının silimləz olduğunu bildirir. Allahın uşaşa yazılışı gəlsin deyə, peyğəmbər ona öz adını qoyur və atasına toy günü onu çağırmasını tapşırır. Toy günü bəy gəlini atın üstündə çayı keçib gətirməlidir. Bəy peyğəmbərin tapşırığına əməl edərək, quru torpaqla gedir, lakin qəfildən sel gəlib oğlanı aparır. Peyğəmbər seldən oğlanı bir neçə dəfə çıxarsa da, oğlan onun gözünü kötük görünür və o, yenidən bəyi selə atır. Beləliklə, oğlan həlak olur [12, s.282]. Mətnin bir variantında isə Cəbrayılin yerinə Əmrirəlmöminindir və sonda Allahdan “sən mənim yazımı poza bilməzsən” sədasi gəldiyi deyilir [13, s.273]. Mətnin bu variantı Məhəmməd peyğəmbərlə bağlı idisə, növbəti variانتı İsa peyğəmbərlə bağlıdır.

Qarabağdan qeydə alınmış digər mətdə də qacılımaz qismətdən bəhs edilir. Mətndə deyilir ki, üç qızı olan qadın oğul arzulayır. Yuxuda Allah ona oğlu olacağını, lakin on doqquz yaşında onun əlindən alacağını desə də, qadın razılaşır. Oğlan on doqquz yaşına çatanda ana İsa peyğəmbərin yanına gəlib, ondan kömək istəyir. İsa peyğəmbər qadının yalvarışlarına döze bilməyib, ona yazılı gəlir və uşağı özü saxlayır. Oğlanın on doqquz yaşı tamam olan gecə ildırım çaxır. Peyğəmbər ildırım vurmasından ehtiyat edərək, uşağı qucağında saxlayır. Qəfilədən gələn sel uşağı aparır. Peyğəmbərin qucağında isə uşağıın paltaları qalır [13, s.270].

Mətnlərdən görünür ki, hətta peyğəmbərlər belə qismətin, qəzayı-qədərin karşısını ala-

bilmirlər. Nə Məhəmməd, nə də İsa peyğəmbərin gücü Allahın yazısını pozmağa yetmir.

Güney Azərbaycandan qeydə alınmış “Alinyazısı” mətnində şahın arvadı yixilib, əlinin dərisi soyulur. Bir oğlan şahın arvadının oğurluq üstə tutulub başının qırılacağına öncədən görür. Şahın arvadı və oğlu bu hadisənin öz ölkələrində baş verməməsi üçün başqa ölkəyə gedirlər. Padşahın arvadı bir bayın evində kəniz işləyir, bayın arvadı yuyununda boyunbaşını taxçaya qoyur, lakin boyunbaşını quş dimdiyində aparır ağacdən asır. Kənizi oğurluqda günahlandırır, başını qırxb şəhərdə dolandırırlar. Bir gün sonra quş boyunbaşını gətirib yerinə qoyur və şahın arvadının günahsızlığı üzə çıxır, padşahın oğlu anasını geri qaytarır [14, s.208].

Güney Azərbaycandan qeydə alınmış digər mətdə ata-anasının tək övladı Sitarə paltar yuyunda bir qara qarğı iyədə ağacının başına qonaraq ona “sən ölüyə qismətsən” deyir. Sitarəni ata-anası bu qismətdən qaçırmamaq üçün başqa yerə aparırlar. Qarşılarda çıxan qalanın qapısı yalnız Sitarə döyüندə açılır və bağlanır. Qız qalanın içərisində qalır, ata-anası “qisməti belə imiş” deyib gedir. Qalada ölü oğlanın üstündəki kağızda “hansı qız “Quran”dan qırx surə oxuyub oğlanın sinəsindən qırx mili çekərsə, oğlan dirilib onu alacaq” yazılıdır. Qalalara əməl edir. Son gecə köçdən aldığı qaraçı qızı onun yerinə keçir və dirilən oğlana yalandan Sitarənin kəniz olduğunu deyir. Oğlan bazarada gedəndə Sitarə ona səbir daşı və bıçaq almasını tapşırır, başına gələnləri səbir daşına danışib özünü öldürmək istəyəndə oğlan qoymur [16, s.242].

Qarabağdan qeydə alınmış “Yaziya ovsanat” mətnində isə sadalanmış digər mətnlərdən fərqli olaraq, xeyirxah əməl sayəsində insanın taleyinə yazılmış olan bədbəxt hadisənin dəyişdirilməsi görür. Mətndə deyilir ki, peyğəmbər bir kişinin çırpsını gətirdiyi yerdə oləcəyini bildirir. Lakin kişi ölmür. Çırçı şələsini açanda ortasından ilan çıxır. Kökəsinin birini dilənciyə verdiyi üçün Allah təhlükəni ondan sovuşdurur [17, s.47].

İslama görə, insanın taleyi “təqdir taxtası” na yazılıb. Eyni zamanda insanın xeyirxah və bədəməlli “lauhel məhfuz” əməl kitabında qeyd edilir və onun sonrakı taleyinə təsir edir. Yəni insan özü öz taleyini yaradır, öz hərəkatları ilə öz gələcəyini müəyyənləşdirir. İslamın qanunlarına görə, insanın taleyi müəyyən mənada onun özündən asılıdır. Beləliklə, bu yolla islam hər bir insana sərbəstlik imkanı verir. Bu barədə daha geniş məlumatı M.B.Piotrovskinin

İraq-Türkman nağıllarından “Yazilan poulzulmaz” nağılında deyilir ki, padşah gecə kəndi gəzəndə bir evdə işıq görür. Ağ geyimlilərin yeni doğulmuş uşağıın taleyini yazıb çıxdıqlarını görür, padşah israr etdikdən sonra yazdıqlarını ona deyir. Doğulan oğlunu toy gecəsi aslan yeyəcəyini bildirirlər. Uşağı padşah özü götürür, qala tikdirir, əsgərlərə əhatələyir, toy gecəsi fənorin başındakı his çevrilib aslan olur, oğlunu yeyib, qeyb olur [16, s.229].

Nağılin digər variantlarına diqqət yetirək, variant fərqlərini görərik. “Allahın yapısı yixılmaz” nağılında isə padşah ağ geyimlilərdən yeni doğulan oğlanın qismətinə onun qızı ilə evlənəcəyi və onun sərvətinə sahib olacağının yazıldığını öyrənir və darılır. Oğlanı atanadan alib, cariəsinə verib, öldürməsini tapşırır. Cariə isə bir quş kəsib uşağın köynəyini qana bulaşdırır aparır. Oğlanı bir kisə pulla bir ağacın altına qoyur. Oğlanın öz anası uşağı tapır, qoyulan pulla ev tikdirir. Padşah bir neçə ildən sonra ordan keçəndə uşağı valideynlərdən alır və məktubu gətirəni öldürməsini yazar, onu oğlunun yanına göndərir. Padşahın qızı “qızımın kəbinini onunla kəsin” yazıb, məktubları dəyişir və padşahın oğlu məktubda yazınlara əməl edir. Padşahın mal-mülkü qızına qalır [16, s.242].

Qarabağdan qeydə alınmış “Yaziya ovsanat” mətnində isə sadalanmış digər mətnlərdən fərqli olaraq, xeyirxah əməl sayəsində insanın taleyinə yazılmış olan bədbəxt hadisənin dəyişdirilməsi görür. Mətndə deyilir ki, peyğəmbər bir kişinin çırpsını gətirdiyi yerdə oləcəyini bildirir. Lakin kişi ölmür. Çırçı şələsini açanda ortasından ilan çıxır. Kökəsinin birini dilənciyə verdiyi üçün Allah təhlükəni ondan sovuşdurur [17, s.47].

İslama görə, insanın taleyi “təqdir taxtası” na yazılıb. Eyni zamanda insanın xeyirxah və bədəməlli “lauhel məhfuz” əməl kitabında qeyd edilir və onun sonrakı taleyinə təsir edir. Yəni insan özü öz taleyini yaradır, öz hərəkatları ilə öz gələcəyini müəyyənləşdirir. İslamın qanunlarına görə, insanın taleyi müəyyən mənada onun özündən asılıdır. Beləliklə, bu yolla islam hər bir insana sərbəstlik imkanı verir. Bu barədə daha geniş məlumatı M.B.Piotrovskinin

1994-cü ildə nəşr edilmiş “İslam və tale. Müxtəlif mədəniyyətlər kontekstində tale anlayışı” əsərindən əldə etmək olar [18].

Yol nemegülügcə tengri; Öd tengri

S.Y.Neklyudov türk və mongol xalqlarınnı mifologiyasında iki mongol teonimi: Yol və Zayaçdan bəhs etmişdir. Qədim türk inanclarında Yol tengri ilahının və ya ruhun adı kimi çıxış edir. Mongol ilahisinin Yol tengri və ya Yol Zayaçının şaman çağırışlarında Yol tengri Zayaç tenqridən sonra, bəzən isə paralel olaraq “Yaryuci-tengri” – “Hakim tengri” və “Yıl-un tengri”, “Yıl-un kağan tengri” şəklində adı çəkilir. Sonuncusu yakutların qədim tale ilahisi və doğulan uşaqlara ruh verən Cılıga xana tam uyğun gəlir. Beləliklə, Yol Zayaçının da daxil olduğu qədər, qismət, xoşbəxtlik funksiyalarını daşıyan tale ilahiləri qrupundan bəhs edilir. Onu “artan xoşbəxtlik” adlandırırlar. Beləliklə, bu ilahinin üç adı var: *Yol tengri*, *Yol nemegülügcə tengri*, *Yol yayaqacı (xoşbəxtliyi artırın tengri)*. Qədim türklərdə “yol” sözü xoşbəxtlik, uğur mənasında işlənir. Qədim türk göytürk yazılı abidələrində insana tale və ömrü müddətini Tenqri verir.

M.Kaşgarının “Divan-lügət-ot-Türk” əsərində “Ödlək” adlanan arxaik zaman və tale tanrisından bəhs edilmişdir. VII əsrin alban tarixçisi Musa Kalankatuklu “Albaniya tarixi” əsərində xəzərlərin dinindən bəhs edərkən, “naməlum yollar ilahəsinə” tapındıqlarını qeyd etmişdir. “Irk Bitik”də (“Fal kitabı”) bu tanrı Ağ yol tanrısi və Qara yol tanrısi kimi ikili ipostasda çıxış edir: “Mən ala atlı yol tanrışıyam... Qorxma! Mən xoşbəxtlik (kut) verəcəm!”, “Mən Qara tanrıyam. Yollar tanrışıyam”. Bu tanrıının funksiyası əmin-əmanlılığı təmin etmək, insanlara xeyir-dua verməkdir. Türklər üçün “yol” sözün “tale”, “bəxt”, “qismət” anlamını bildirir. Azərbaycan xalq danişq dilində “qara yola gəldim”, “yolun açıq olsun” və s. kimi ifadələrde yaşamaqdadır.

S.E.Malov “Türklerin Yenisey abidələri. Mətnlər və torçuməsi” əsərində “tale” sözünün “ulug” sözü ilə ifadə edildiyini bildirmişdir [19, s.26]. “Güli-çor” epitafiyasında “onun taleyi belə idi”, “səma belə məsləhət bildi” ifadələrində Tanrıının müəyyənləşdiriyi tale yolundan

bəhs edilir. J.P.Ru, Hun imperatoru Atillanın “ömrü olana heç bir ox saplanmaz, oysa vaxtı gələnlər günləri barışda belə sayılırlı” sözləndən çıxış edərək, hunların qədərçi olduqlarını bildirir [21, s.66]. J.P.Ru “Əskiçağ və ortaçağ Altay türklərində ölüm” əsərində insanın qədərini və yaşam müddətini müəyyənləşdirən Öd tengri – Zaman Tanrisından bəhs edərək, qədim türk atalar sözünü misal çəkir: “Öd tengri yaşar, kişi oğlu kop öltəci kılngay” – Zaman tanrısi var olduqca yaşar, insanoğlu isə ölümlü yaRADIMLISDIR [20, s.97].

Türk-şaman mətnlərində insan taleyinin qoruyucusu kimi *Cılıga xanın* adı çəkilir. Mətnlərdə *Hara Suorun* qəhrəmana yaxşı tale verdiyi, yer üzündə heç bir fəlakət uğramamasını dilədiyi qeyd edilir [21, s.265]. Altay xalqlarında işıqlı ruh *Tayda tös* insanların taleyini, ömrü müddətini müəyyənləşdirir və onların ömrünü qısaltaraq, onlara xəstəlik göndərir [22, s.166].

İnsanın taleyinin öncədən təyin edilməsi, qaćılmayan qismət, pozulmayan alinyazısi inancı əksər dünya xalqlarının mifologiyasında vardır. Bu, fatallıq, qəzayı-qədər, çərxi-fələk, ilahilərin yazdığı tale yazısı inancının Azərbaycan və digər türk xalqlarının folklorundakı ini-kası, dastanlarda, nağıl və rəvayətlərdəki əksi sadalanan folklor örnəkləri ilə diqqətə çatdırıldı.

Yaziya pozu yoxdur; Qismətdən artıq yemək olmaz; Qismətdən qaçmaq olmaz; Sən saydıığını say, gör fələk nə sayır və s. kimi inanclar Azərbaycan atalar sözü və məsəllərinə yaşamaqdadır.

Alinyazısi inancı tatar atalar sözü və məsəllərində mövcuddur: Adəm söylər, təkdir kölər, yəni Adam deyər, tale gülər; Adəm söyli, yazmış köyli – Adam təxmin edər, tale təyin edər; Bərəüqə yazqan ikençeqə bulmuy – Birinə yazılın digərinə aid deyil; Bezzəqə yazqannı bolan kütürməz – Bizim üçün yazılın marala toxunmaz; Manqayqa yazılıqan yazmışını tir belən sıpirip töşərep bulmuy – Alinyazısi sonradan silinmir.

Nəticə. Anadolu türkərinin deyimlərində də bu inanc yaşamaqdadır: Nəsibdən ötə köy yoxdur, Qədərə boyun əymək və s.

Tale pərisi: Pəri İran-fars mifologiyasına aid personajdır. Azərbaycan dilində işlənən “Tale pərisi üzümə gülmür” ifadəsi fars təsiri ilə dilimizə keçmişdir. Het mifologiyasında

Ays, Yunan mifologiyasında Moyrlar, Çin mifologiyasında insan taleyini yazan ilahi Pan-Quan, Etruss mifologiyasında Nortiya, Roma mifologiyasında Parklar tale ilahələridir.

ƏDƏBİYYAT

1. Малов С. Е. Памятники древнетюркской письменности. Тексты и исследования. М.-Л., 1951.
2. Закирова И.Г. Мотив «написанной» судьбы в тюркском фольклоре. www. google.ru- интернет.
3. Сагалаев А.М. Алтай в зеркале мифа. Новосибирск. «Наука», Сибирское Отделение. 1992.
4. Закирова И.Г. «Дастан «Кузы-Куряч и Баян-Сылуу»: мифопоэтические традиции». // От конгресса к конгрессу. Материалы Второго Всероссийского конгресса фольклористов. Сборник докладов. Том 4. М., 2012.
5. Никуфоров Н. Я. Аинский сборник. Собрание сказок алтайцев. Горно-Алтайск, Ак-Чечек.1995.
6. Даиренкова Н.П. Материалы по шаманству у телесотов. Сборник Музея Антропологии и этнографии, т.х. 1931.
7. Потапов Л.П. Алтайский шаманизм. Л., Изд. «Наука». 1991.
8. Абай Гесер-Хубун (Эхирит-Булагатский вариант). Часть 1. Улан-Удэ.1961.
9. Якутские сказки /Сост. Д.К. Сивцев, Суорун Омolloв, П.Е. Ефремов. Якутск. Кн.Издательство, 1990.
10. Masallı folklor örnəkləri. 2 c. Bakı, “Nurlan”, 2013.
11. Kiprus Türk Halkbilimi. Masal Coğrafiamız I. Toplu Masallar I. He babam, De babam. Derleyib düzenleyen. Mustafa Gökçeoğlu.
12. Folklor da bir tarixdir: Qarabağ folkloru antologiyası. IV kitab. Bakı, “Elm və təhsil”, 2013.
13. Folklor da bir tarixdir: Qarabağ folkloru antologiyası. III kitab. Bakı, “Elm və təhsil”, 2012.
14. Güney Azərbaycan folkloru. IV kitab.Bakı, 2016.
15. Azərbaycan nağılları. 5 cildlik. II c. 2005.
16. İraq-Türkman nağılları. Bakı, “Təhsil”, 2014.
17. Folklor da bir tarixdir: Qarabağ folkloru antologiyası. I kitab. Bakı, “Elm və təhsil”, 2012.
18. Пиотровский М.Б. Ислам и судьба // Понятие судьбы в контексте разных культур/ Научный совет по истории мировой культуры. М.: «Наука», 1994.
19. Малов С.Е. Енисейская письменность тюрок. (Тексты и переводы). Издательство АН ССР. М.-Л.: 1952.
20. Roux J.P. Eskiçağ ve ortaçağ Altay türklerinde ölüm. İstanbul, Kabalçı Yayınevi, 1999.
21. F.Bayat. Türk şaman mətinləri. Efsanelər ve memoratlar. Ankara, 2005.
22. Каруновская Л.Э. Представления алтайцев о вселенной. / Природа и человек в религиозных представлениях народов Сибири и Севера (вторая половина XIX начало XX в.) Изд. «Наука», Отдел. Ленинград, 1976.

PREDESTINATION IN TURKIC FOLKLORE

Summary

In the paper, analysis is made of the Turkic people's beliefs related to the motive of destiny. This scientific article is devoted to consideration of believing in fatality, destiny, fortune in the Turkic folklore. Similar plot types and motifs can be found in the folklore of various people.

The word “yazmysh” means to resign predestination, destiny and it's written all over person's face, goes back to a stem yazu (writing), which points to standard character of concept.

Objective of the research is to reveal and interpret a motive of destiny in folklore and medieval literature of the Turkic people as a predestination fixed in written literature.

We believe and often say that fate is predestination. You will not away from fate. Fate is destined from Heaven. Our whole life is pre-planned and we do not choose fate.

Key words: destiny, predestination, the book, “Ah-Sudur”

ПРЕДНАЧЕРТАННАЯ СУДЬБА В ТЮРКСКОМ ФОЛЬКЛОРЕ

Резюме

В статье проанализированы верования тюркских народов, связанные с мотивом судьбы. Слово язмыш, означающее судьбу, в прямом переводе означает предначертание. Богом написано, суждено, на лбу написано. Все эти слова восходят к одной основе язы – писать, которая указывает на нормативный характер судьбы.

Язмыш – это будущее человека, его жизненный путь, определенный еще до его рождения. Предначертанную, написанную богом судьбу невозможно изменить или стереть. Неизбежность судьбы, неминуемость предписанного ясно прослеживается в поверье, что судьба запечатлена или написана на лбу каждого человека. Мы верим и довольно часто говорим, что судьба это предопределенность, от судьбы не убежишь, судьба предначертана свыше. Мы не выбираем судьбу и вся наша жизнь расписана заранее.

Ключевые слова: судьба, предначертание, книга, «Ай-Судур»